

# Qadınlar mədəniyyətimizin inkişafına mühüm töhfələr verirlər

**A**zərbaycan qadını tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıb. Ölkəmizin siyasi-ictimai, elmi, ədəbi-bədii, humanitar və digər sahələrində öz sözünü demiş qadınlar xüsusilə son dövrlərdə yüzilliklərə bərabər inkişaf yolu keçib, onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib.



Bu gün Azərbaycan qadınının həyatımızın bütün sahələrində əldə etdiyi uğurlar həm də ölkəmizdə əsas xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasətinin inkişafının real nəticəsidir. Ulu öndərin yolunu dövrün tələblərinə uyğun zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin edib.

Dünyada gedən global ictimai-siyasi proseslər, beynəlxalq qadın hərəkatının yeni mərhələyə qədəm qoyması Azərbaycan qadınlarından da böyük fəallıq tələb edir. İndi Azərbaycan əhalisinin təxminən 51 faizini təşkil edən qadınların fəallığı üçün ölkəmizdə hər cür şərait yaradılıb. Prezident İlham Əliyev gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə qadınlarımız üçün bir nümunəyə çevrilib.

Bu gün Azərbaycan qadını bütün sahələrin o, cümlədən mədəniyyətimizin inkişafına mühüm töhfələr verir. Teatr, kino, musiqi,

rəssamlıq sahəsində yüzlərlə qadın çalışır və onlar mədəniyyətimizi beynəlxalq aləmdə də uğurla təmsil edirlər. Onların yaratdığı əsərlər milli mədəniyyətimizin qiymətli nümunələrinə çevrilmiş, mənəvi dünyamızı zənginləşdirmişdir.

Yazıçılar Birliyindən, Bəstəkarlar İttifaqının, Kinematoqrafçılar İttifaqının, Teatr Xadimləri İttifaqının, Memarlar İttifaqının... fəaliyyətində qadınlar yaxından iştirak edirlər. Çox az ölkə tapılar ki, yaradıcı qadınlar ictimai qurumlarda belə geniş şəkildə təmsil olunsunlar. Təbii ki, bu, müsbət haldır və məhz Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinin əməli nəticəsidir.

Bu gün Azərbaycan qadınları bir sıra rəhbər vəzifələrdə çalışırlar. Onlar təhsil və mədəniyyət müəssisələrinə rəhbərlik edirlər.

Bu bayram münasibətilə mən bütün qadınlarımızı səmimi- qəlbədən təbrik edir, ailədə, ictimai işlərdə və ölkəmizin həyatında daha fəal olmalarını arzulayıram.

**Siyavuş KƏRİMİ,**  
Xalq artisti